

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
“ 12 ” mart 2019-cu il
tarixli F-130 nömrəli əmri ilə
təsdiq edilmişdir

2019-2020-ci dərs ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində I sinfə şagird qəbulunun aparılması Qaydaları

1.Ümumi müddəalar

“2019-2020-ci dərs ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində I sinfə şagird qəbulunun aparılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin tələblərinə uyğun hazırlanmışdır. Bu Qaydalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində 2019-2020-ci dərs ili üzrə birinci sinfə şagird qəbulu üçün ərizələrin onlayn qeydiyyatı və sənəd qəbulu məsələlərini tənzimləyir.

2.Qeydiyyat

2.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

2.2. Hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən valideynlərə (qanuni nümayəndələrə) Alternativ qeydiyyat mərkəzlərində sistem administratoru tərəfindən müvafiq səlahiyyətlər verilmiş məsul şəxsin köməyi ilə elektron qeydiyyatın aparılmasına şərait yaradılır.

2.3. Elektron ərizənin qeydiyyatı prosesində uşağın təhsil alacağı məktəbin və müəllimin seçilməsi təlim dilindən asılı olaraq aşağıdakı qaydada həyata keçirilir:

2.3.1. təlim dili Azərbaycan dili seçilsə, uşağın təhsil alacağı məktəb və müəllim valideyn (qanuni nümayəndə) tərəfindən seçilir;

2.3.2. təlim dili rus dili seçilərsə, övladı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibədən uğurla keçdikdən sonra məktəb və müəllim valideyn (qanuni nümayəndə) tərəfindən seçilir;

2.3.3. təlim dili rus dili seçildiyi halda həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibədən keçə bilməyən uşaqlar bu Qaydalara uyğun olaraq valideynlər tərəfindən seçilmiş məktəblərin Azərbaycan bölməsinə yerləşdirilir.

2.4. Onlayn qeydiyyat zamanı aşağıda göstərilən kateqoriyalardan olan uşaqların müvafiq məktəbə qəbulu üzrə üstünlük hüququ təmin olunur:

2.4.1. valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;

2.4.2. valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən;

2.4.3. bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan.

2.5. 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaratmaqla həyata keçirilir.

2.6. Ümumtəhsil məktəblərində 2018/2019-cu tədris ilində rus bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar I sinifə qəbul zamanı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədən azad olunurlar.

2.7. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrində, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli klassik gimnaziyada 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı təlim dili rus dili seçilərsə şagird qəbulu sistemində qeydiyyat aşağıdakı qaydada aparılır:

2.7.1. qeyd olunan kateqoriyaya aid təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyat ünvanı üzrə yaşayan valideynlər (qanuni nümayəndələr) elektron sistemdə müvafiq "ərazi üzrə" bölməsinə seçərək övladının həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibədən uğurla keçməindən sonra təhsil müəssisəsinə sorğu yerləşdirə bilirlər;

2.7.2. digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) elektron sistemdə "müsabiqə yolu ilə qəbul" xanasını seçib övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilirlər;

2.8. 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə valideynlər "Gözləmə" menyusu vasitəsilə boş şagird yerləri yarandığı halda sorğu yerləşdirilməsi üçün növbəyə yazıla bilirlər. Gözləmə menyusunda növbəlilik funksiyası I sinfə şagird

qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə aşağıdakı qaydada aparılır:

2.8.1. “Gözləmə” menyusu vasitəsilə növbəyə ancaq hər hansı məktəbə sorğusu yerləşdirilməyən valideynlər (qanuni nümayəndələrin) yazıla bilər. Valideyn növbəyə yazıldıqdan sonra başqa məktəbə sorğu yerləşdirə bilər, ancaq yerləşdirdiyi sorğuya uyğun ərizəni çap edən zaman, onun növbəsinin silinməsi barədə valideynə bildiriş çıxır.

2.8.2. Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə siniflər üzrə boş şagird yerləri olduqda valideynlərə aşağıdakı seçimlər verilir:

2.8.2.1. “üstünlük hüququm var” – Valideyn qeydiyyatdan keçib, ərazi üzrə məktəbə sorğu yerləşdirib, imtina cavabı aldıkları halda növbəyə yazıla bilər;

2.8.2.2. “üstünlük hüququm yoxdur, növbəyə yazılıram” – Valideyn qeydiyyatdan keçib, məktəbə sorğu yerləşdirmədən birbaşa növbəyə yazıla bilər.

Qeyd: Bu kateqoriyadan olan məktəblərdə şagird yerləri tutulduqdan sonra növbədə olan və prioritetlərə cavab verməyən sorğular silinir. Bu barədə valideynə bildiriş göndərilir.

2.9. Ərizələrin onlayn qeydiyyatı 2019-cu il mart ayının 13-dən başlayır və 2019-cu il sentyabr ayının 15-də başa çatır. Onlayn qeydiyyat sistemində “Gözləmə” menyusu funksiyası 2019-cu ilin mart ayının 27-dən aktiv olunacaqdır.

3.Uşaqların məktəbə qəbulu

3.1. 2019-2020-ci dərs ili üçün ümumtəhsil məktəblərinin I sinfinə fiziki və əqli cəhətdən normal inkişaf etmiş 2019-cu il dekabr ayının 31-nə kimi 6 yaşı tamam olan uşaqlar qəbul edilir.

3.2. I sinfə elektron qeydiyyatdan keçmiş valideyn (qanuni nümayəndə) ümumtəhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidir:

3.2.1. Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsl və surəti;

3.2.2. Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;

3.2.3. xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsl və surəti;

3.2.4. digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;

3.2.5. uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);

3.2.6. 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotosəkil;

3.2.7. valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

3.3. Sənədlərin yoxlanılması və qəbulu prosesində aşağıdakı şərtlər əsas götürülür:

3.3.1. ilk növbədə mektebeqebul.edu.az saytıdan elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatlar qeyd olunan sənədlərin əslilə üzləşdirilərək yoxlanılır və həmin sənədlərin surəti saxlanılaraq əslilə dərhal valideynə (qanuni nümayəndəyə) qaytarılır. Sənədlərin yoxlanılması və qəbuluna birbaşa ümumtəhsil müəssisəsinin rəhbəri məsuliyyət daşıyır;

3.3.2. bütün məlumatların düzgünlüyü təsdiq edildiyi halda, sənədlər qəbul edilir, valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir və məktəb üzrə məsul şəxs tərəfindən elektron sistemdə “Qəbul edildi” düyməsi sıxılır.

3.4. Uşağın ümumtəhsil müəssisəsinin birinci sinfinə qəbulundan aşağıdakı hallarda imtina edilə bilər:

3.4.1. elektron ərizənin qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda;

3.4.2. bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərlə qeydiyyat məlumatları arasında ziddiyyət müəyyən olunduqda;

3.4.3. qanunvericiliyin və bu qaydaların tələblərinin pozulduğu digər hallarda.

3.5. Bütün hallarda imtina təhsil müəssisəsinin məsul şəxsi tərəfindən əsaslandırılmalıdır. “İmtina et” düyməsi basıldıqdan sonra sistemdə bunun üçün xüsusi nəzərdə tutulmuş sahəyə imtinanın səbəbi daxil edilməlidir. Bundan sonra valideynə (qanuni nümayəndəyə) Apelyasiya komissiyasına (komissiyanın ünvanı və iş rejimi barədə elan nəzərəçarpan yerdə asılmalıdır) müraciət etmək hüququnun olduğu izah edilir.

3.6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrində, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli klassik gimnaziya və 287 nömrəli “Zəkalar” liseyində 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı təhsil müəssisəsinə qeydiyyat ünvanı üzrə müəyyən

edilmiş ərəzidə yaşamayan və təlim dilini rus dili seçən valideynlərin uşaqları yalnız təhsil müəssisəsində təşkil edilmiş müsabiqədən uğurla keçdikdən sonra qəbul edilirlər.

3.7. Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinə sorğu yerləşdirmiş valideynlərin (qanuni nümayəndələrin) uşaqları təlim dilindən və yaşadığı ərəzidən asılı olmayaraq təhsil müəssisəsində təşkil edilmiş müsabiqədən uğurla keçdikdən sonra müəssisəyə qəbul edilirlər.